

Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konsert olub



Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edilib.

Konsert "Dünya musiqi incisi muğam" İctimai Birliyinin və AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə gerçəkləşib.

Konsertdə ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi ansambl müşayiət edib.
Proqramda Üzeyir Hacıbəylinin



"Arazbarı" əsəri, Çilənay Hüseynovanın ifasında sözləri Nizami Gəncəvinin məxsus "Sənsiz", "Sevgili canan" romansları, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında "Çahargah" muğamı, Nizaminin qəzəllərinə bəstələnən "Şur", "Segah" kompozisiyaları, "Qaragilə" xalq mahnısı

ifə olunub, Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasında Nizami qəzəllərindən nümunələr oxunub.
Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

AZƏRTAC

Xalq qəzeti .- 2021.- 28 dekabr.- S.13.